



AYAZ İMRANOĞLU

TƏZƏ GƏLİN

(povest - mifologiya)

Qara xallı gürzə heyva ağacının qalın yarpaqları arasından aynabəndə baxırdı. Şiferin altında yerləşən sərçə yuvasındaki ətcə balaları yeyəcəkdi.

Aynabənddə isə təzə gəlin qaz piltəsində yemək hazırlayırdı.

Üç ayın gəliniydi. Səhər erkən ərini rayon mərkəzinə yola saldıqdan sonra evdə tək qalmışdı. Ailə üzvləri kəndin aşağısındakı əkin sahəsinə getmişdilər.

Bayaqdan ev işlərini görmüş, hər yanda səli-qə-səhman yaratmışdı. Hiss edirdi ki, yorulub. Ata evində olanda hər gün günortalar yatıb dincələrdi; gündüzlər yatmaq onda vərdiş halını almışdı.

Bu evdə hər otağın öz adı vardi; qonaq otağı, yataq otağı... gəlin otağı. Gəlin otağı ona və həyat yoldaşına məxsusdu. Ailədə heç kəs bu otağa girməzdı.

Hazırladığı yeməyi ocaqdan düşürüb gəlin otağına keçdi.

Şifonerin asılıqanından gəlinlik xalatını çıxarıb baxdı. İpək parçadan olan xalatın yuxarısı sarı, aşağısı isə açıq mavi rəngdəydi. Çox sevirdi bu xalatı. Toy gecəsi, gəlinlik libasından sonra bu xalatı geymişdi. Bu xalatda qadınlığın ilk yaşantılarını yaşamışdı.

Pəncərə açıq olsa da, tül pərdələr örtülü idi. İçəri sərin meh dolurdu.

İpək xalati əyninə geyib, belini bağladı. Yata-

ğa uzandı.

Uzanan kimi də göz qapaqları yuxu döyüd.

Şirin yuxudaydı. Yuxuda üzünə təbəssüm qonmuşdu. Qızılıgül ləçəklərinə oxşayan qönçə dodaqları azca aralamış, islaq dodaqlarına, elə bil, şəh düşmüdü, - üç ədəd üst qabaq diş görünürdü.

...Yad, soyuq bir təmasdan üşənib gözlərini açdı. Döşləri arasında qırılıb yatan ilanın başı dodaqları üstündəydi. Hələ də yuxudamış kimi mürgülü baxışlarla ilana baxırdı.

İlan təzə gəlinin ona baxdığını hiss etdi. Dodaqları üstününə azca başını qaldırıb, haça dilini çıxararaq gəlinin burnunun ucuna toxundurdu.

İlan ona heç bir zərər vurmadan düşüb getdi. Təzə gəlin heç nə olmamış kimi hələ də çarpayıdan baxırdı.

İlan sərçə yuvasındaki ətcə balalardan birini də götürüb apardı. Sərçələrin civilti qoparıb, haray salmaları özlərinə qaldı.

Təzə gəlin hiss etti ki, ilan uzaqlaşdı. Çarpayıdan düşdü, çəkələklərini ayaqlarına keçirdi, asta addımlarla pəncərəyə yaxınlaşdı, pərdəni araladı, həyətə baxdı.

O gün ailə üzvləri, həyat yoldaşı qayıdınca xallı gürzə təzə gəlinin bir an da olsun xəyalından çıxmadı.

Axşam həyat yoldaşına - Cəmilə əhvalatı həyacanla danişsa da Cəmil gülümsündü.

- Yəqin yuxu görmüsən... - deyərək burnuna

çırtma vurdu. - Qorxaqsan... - dedi. - Tək qaldığın üçün qorxmusan, ilan gəlib yuxuna. Axı deyirlər insan beynində milyardlarla hüceyrə var, əksəriyyəti də yatmış haldadır. İnsan yatanda onların oyananları olur və həmin hüceyrelərin yaddaşında olanlar yuxuya köçür, - sonra sözünə ara verib, əlavə etdi; - evdəkilərə deyib özünü biabır eləmə. Güllüş hədəfi olarsan.

Cəmilin sözləri təzə gəlində də şübhə toxumu yaratmışdı: "Ola bilər məni qara basır. Düz deyir, bəlkə, elə gördüyüm yuxuydu, gözlərimə görünən qaraçuxayı?" - deyə öz-özünə düşünürdü.

Qayınana biləndə ki, gəlini hamiləliyə qədəm qoyur, sevindi. Nənə olmaq arzusunu illərlə içində daşımışdı. Qohum-qonşu qadınlar nəvələrini oynadanda o da qəlbində nəvə oynatmayıq arzulamışdı.

Gəlininə baxıb:

-Hə, nənə olacam. Get, gəlin, dincəl! - dedi. - Sənə ayaq üstə çox durmaq olmaz.

Təzə gəlin çarpayıda arxası üstə uzanıb, qara, uzun saçlarını sinəsinə yaydı, ağ mələfəni sinəsinə qədər çəkdi.

Yatmamışdı. Valideynləri yadına düşmüdü. Bu kənddə qərib idi. Baxmayaraq qardaşı arasına gəlir, amma... gəlin gələndən atasını, anasını görməmişdi. Özü də deyəsən... qardaşı baldızı üçün gəlir. Baldızı da, maşallah, su sonrası kimi gözəldi. Amma...

Birdən hiss etdi ki, yaxınlıqda nəfəs duyulur. Gözlərini hərləyib sağ tərəfə baxanda ilanı gördü. Çox uzun idi, ciyni istiqamətində dik durub ona baxırdı.

Dəqiqlər ötür... İlən eləcə baxırdı. İlənin qonur, şüşəyə oxşayan gözləri elə bil gülürdü. Bir azdan ilan haça dilini çıxarıb oynatdı. Təzə gəlin xallı gürzənin bu hərəkətinə gülümsündü.

İlən yenə pəncərədən çıxıb getdi. Təzə gəlin də durub həyətin küncündəki təndirxanaya gəldi. Burada qayınanası təndirdə lavaş bişirirdi. O, gəlinin alnında puçurlanmış tər damcılarını görüb:

-Xeyir olsun, gəlin! Nədən belə tərləmisən? - deyə soruşdu.

-İlən! - Həyacanlanmış gəlin ancaq bunu deyə bildi.

-Nə ilan?

-İlən də... Açıq qalmış qolumun yanında uzañıb, ciyimdən başını qaldırıb mənə baxırdı.

-Qızım, yuxuda ilan görmək yoldur. İnşallah, uzun yolu qısa edən atan, anan gələr.

-Xala... ilan... ilan... Nə yuxu? Mən yatmamışdım. Sən də Cəmil deyəni deyirsən.

Qaynana təndirdən qızarmış sonuncu lavaşı çıxartdı. Ayağa qalxıb üstünün ununu çırpdıqdan sonra gəlinlə üz-üzə durub:

-Qorxmusan yuxuda. Ona görə tərləmisən. - dedi

-Xala, mən dəli olmamışam. - Gəlin bir az da əsəbi cavab verdi.

Bu vaxt Cəmil də gəldi. Qaynana-gəlin söhbətinə qulaq asıldıqdan sonra, anasının dediklərini təsdiqlədi:

-Əlbəttə, gündüzlər yatanda qara-qura yuxular da görəcəksən də...

-Cəmill!..

Bədirlənmiş ay işığında qoşa cütlük evin das artırmasında durub gecənin dadını çıxarırdı. Evdəkilər bayaqdan yatğıından Cəmil yarının behində əllərini daraqlayıb, uzun saçlarını qoxlayırdı... Gəlinin saçlarının qəribə ətri vardi, Cəmili bihus edirdi. İstəyirdi saçları öpsün. Bu vaxt təzə gəlin onun qolları arasından yavaşça sivişib çıxdı. "Kobud! - dedi. - Gecəni əlindən alıblar?" - Sonra da Cəmilin əlindən tutub gəlin otağına çəkdi.

Bir-biri üçün yaranmış bu cütlük, sanki, məhəbbətin yaratdığı şah əsər idi.

Yatağa bayaqdan uzansalar da, "yatım, yuxum gəlir..." ifadələri onlara yaddı. Təzə gəlin Cəmilin sinəsinə sığınib, nazik, uzun barmaqları ilə onun tüklü sinəsini sığallayırdı. Qəflətən tüklərdən birini çəkilərək çıxartdı və Cəmilin "Uff.." səsinə:

-Kobud, bax mən də səni belə incidərəm ha... - dedi.

Yarının bu ehtiraslı sözündən sonra Cəmil onu daha möhkəm bağrına basdı:

-Həyatım mənim... Bu "Həyat" adını sənə kim qoyub? - dedi

-Sənə nə? - Təzə gəlin nazlandı - Mən həyatın dibindən doğulmuşam. Sənin həyatın olacağımı bildiyindən nənəm qoyub.

Beləcə, şirin söhbət edə-edə bir-birindən kam alırlılar.

Səhər tezdən Günəşin şəfəqləri Cəmilin gözərətini qamaşdırırdı. Təzə gəlinin qolu üzərində baş qoyub uşaq kimi müşil-müşil yatmışdı.

Cəmil yavaşça onun alnından öpdü. Başını qu tü-kündən olan yan yastiğə qoyub ayağa durdu.

...Və birdən çəşqinliqlə geri çəkildi. Uzun bir ilan qabığı döşeyin kənarindəca dururdu.

-İlan gəlib yatağımıza! Qabığın burada çıxarıb gedib! - Cəmil təlaş içində otaqdakı lal sükütu pozdu.

Neçə gündü ilan söhbəti ailənin gündəlik həyat tərzini pozmuş, yeyib-içdiklərini zəqqutuna döndərmışdı. Hami həyat-bacada ehtiyatla hərəkət edirdi.

Hərəsi bir söz deyirdi. Hər kəs bir cürə məsləhət verirdi. Həyətdə elə bir yer qalmamışdı ki, qayınana ora sarımsaq qoymasın. Neçə yerdə yarpız şitili əkdirmişdi. Deyirdilər sarımsaq, yarpız olan yerə ilan gəlmir.

Cəmil də Sofu (ilan tutan, ovsunu) axtarışında idi. Kimsə dedi ki, qonşu kəndlərin birində Sofu Usub adlı kişinin dədə-babadan qalma ilan ocağı var. O, gəlsə çarəsini qılar.

Sofu Usub Arazqırığı kəndlərin birində - Dirdağın ətəklərində yaşayırdı. Koroğlu kimi enli biaklı, müdrik, nurani kişiydi. Şəriət elmindən əhli-haldı... Qara xallı gürzələr tutub, gözdən uzaq məskənlərə atır, ovsunu ilə yaralar sağalırdı, Mazzannənə soyundandı.

Hər yaz, yay qara atıyla kəndləri gezirdi. Atının tərkində də xurcunu. Deyirdilər xurcununda da torbalar var ki, içi ilanla dolu.

Sofu Usub atıyla gəldi. Atdan düşüb salaməleyk etdi dən sonra:

-Hə, buradan ilan iyi gəlir. - dedi. - Özü də gürzədir. Bu gürzə buralarda olmamalıdır axı. Necə gəlib çıxıb bura? - soruşdu.

Sofu həyətin aşağısındakı heyva ağacının yanındaki daş topasına qədər gəlib durdu. Zoğal çomağı ilə yerdə bir dairə çizdi. Çomağı dairənin ortasında yerə dirəyib ilan duası oxudu. Yavaş səslə, özü də avazla oxuduğu duadan ətrafdakılar yalnız hündürdən dediyi "Bər hökm Süleyman..." sözlərini eşidirdi. Daşlar arasından ilanın başı görünəndə o, yenə dua oxuyub: "Gəl, gəl!" - deyə ilanın əmr etdi. İlan əsəbi halda tənbəl-tənbəl dairəyə qədər gəldi. Başını qaldırıb Sofuya baxdı. Elə yazıqlaşdı ki, sanki imdad diləyirdi. Və dairənin içində girib zoğal çomağını dili ilə yaladı.

Sofu Usub bir neçə dəqiqə də ovsunu duasını oxudu. Nəhayət, ilan başını torpağa tam əyib ram

oldu. İlanın bayaqkı fisiltisindən əsər-əlamət qalmamışdı. Sofu əyilib iki barmağı ilə ilanın qulaqcıqlarını sıxdı. İlan ağzını açdı; ağappaq ağzında dişləri göründü. İlanın haça qara dili cölə çıxdı. Sofu ilanı torbaya qoyub ağzını bağladı, gətirib aynabəndə qoydu.

Sofu bayaqdan içəri otaqlarda da ovsun duası oxuyurdu ki, ilan gəlməsin. Təzə gəlin fürsətdən istifadə edib torbaya yaxınlaşdı. İlan təzə gəlinin qoxusun duyduğundan torbada tərpəndi.

Təzə gəlin bir daha kimsənin olmadığını görüb torbanın yanında çöməldi:

-Üç dəfə sən mənim yatağıma gəldin. Hər dəfə də məni çalıb, öldürə bilərdin. Etmədin. Demək, sən mənə vurulmusan, hə? - deyib gülümşündi.

Torbanın üstündən ilana əllərini sürtdü. Ipək kimi yumşaq əlləri ilə sığalladıqca ilan da elə bil torbanın içində xumarlanırdı.

Ehmalca torbanın ipiliyini açdı. İlan torbadan başını çıxarıb ətrafa baxdı. Tezcə də düşdüyü bu qəribə "qəfəs"dən azad oldu. Bir andaca aynabənddən aralanıb heyva ağacına tərəf getdi. Təzə gəlin ilanın arxasında:

-Qaç, qaç! Uzaqlaş, mələyim! Sofu duyuq düşüncə buranı tərk et... - dedi.

Hələ bu günə kimi Sofu Usubun ilan torbasına kimsə cürət edib yaxınlaşmamışdı. O ki, qaldı torbanı açıb ilanı oradan azad edəsən. Sofu Koroğlu bigina oxşar bigina sığal çəkdi. Boş torbaya baxıb düşüncəyə daldı. İlansa bu vaxt heyva ağacından onlara baxırdı.

Handan-hana sofı başını ağır-agır qaldırıb ilanı gördü:

-O ilanı bir də tutmaq olmaz! - deyərək boş torbasını da götürüb, atının tərkinə qalxdı.

Getməmişdən əvvəl gəlinə ötəri göz yetirib başını buladı.

Cəmil də həyat yoldaşına qəribə baxışlarla baxıb nəyisə yadına salırdı... Hə... gəlin gələn gündən ev heyvanlarına; itə, pişiyə saygı göstərirdi. O gün bağa gəlib çıxmış kirpini qucağına alıb əzizləyirdi. Bəlkə, ...elə ilanı da... Nə isə...

Təzə gəlinin valdeynləri qızlarının ailəsində baş verən qəribə hadisədən təşvişə düşmüş və tez-tələsik haya gəlmışdılər. Anası kürəkəni kənara çəkib:

-Cəmil, oğlum, bu ilan başımızın bəlasıdır gə-

lib. İlan torbadaykən niyə öldürmədin axı? - deyə soruşdu.

-Nə bilim, ay xala. Elə bil bir sehirli əl gəldi, ilan olan torbanı açıb, ilanı oradan buraxdı... Deyirlər, ilanlar yeddi qardaş olur. Birini öldürdünsə, o biriləri qisas alır.

Təzə gəlinin atası özüylə gətirdiyi "dəfə-dərman"ını həyətdə olan bütün deşiklərə, heyva ağacının yanında olan daş topasına belə səpdi.

Gəlinin isə içində ilanı bir də görmək istəyi yaranmışdı. Həyətə çıxanda gözləri onu axtarırırdı.

İlana qarşı qəlbinin dərinliklərində qəribə bir hiss yaranmağa başlamışdı - özü-özündə deyildi elə bil...

Gəlinin valdeynləri üç gün qaldılar. Üç gündən sonra atası:

-Orada da işlərimiz tökülb qalır, bizim getməyimiz məsləhətdir, izn verin, gedək. - dedi.

Anası isə qızını gəlin otağına çəkdi. Yenicə qalxan qarnına baxıb dedi:

-Hə, qızım, körpəni sağ-salamat dünyaya gətirmək üçün birinci növbəd özündən muğayıt ol. Yemək-içməyini gecikdirmə. Axı indi ikicanlısan. Bir də ki, qızım, bu ilan məsələsi yadına ötən illəri saldı. Sofu Usub düz deyir: o gürzələr bizim həyətin aşağısındakı kəpirlilikdə yaşayır. Yadına gəliir, sən altı-yeddi yaşlarında qonşu uşaqlarla kəpirliliyin üstündə evcik qurub oynamayardin. Rəhmətlək Vüqar da o oyunlarda həmişə sənin nişanlınlı olardı... Həmin vaxt orada ilan yuvası tapmışdırınız - yuvada da yeddi yumurta... Uşaqlar yumurtaların altısını sindirsa da, sən sonuncu yumurtanı evə gətirmişdin. Mən sənə acıqlandım ki, yumurtanı apar, qoy yerinə. Sən də aparıb qoydun yuvaya. Mənə elə gəlir ki, bu həmin yumurtadan çıxan ilandı.

Anası danışdıqca uşaqlıq illəri kino lenti kimi Həyatın gözləri qarşısından ötüb keçirdi. Ağ, qara kadrlar xatirə işığında bərq vururdu.

...On beş yaşın içindəydi... Gənclik yaşına qədəm basmışdı... Nənəsi demişkən qızlar bulağın-dan su içən vədəsiydi. Sinəsində qabarən şamamalar, sanki indicə qonçədən çıxmış gül dodaqları çoxlarının ağlını başından alırdı.

Osa yalnız qonşu oğlu Vüqar barədə fikirləşirdi. İçində bir sevgi toxumu cücməyə başlamışdı. Onun fikir-xəyalını, diqqətini cəlb edən Vü-

qar yenicə hərbi xidmətdən dönmüşdü.

Vüqar iki il önceki nərmənazik, utancaq oğlan deyildi. Əvvəller söz deyəndə, yaxud bir qızla qarşılaşanda yanaqları qızaran bu oğlan hamidan qaçaq gəzərdi. Nənəsi Nisə xala "gəlindən-qızdan həyalı balam" ifadəsini onun adı ilə qoşa çəkərdi.

İndi Vüqar boy-buxunlu, qamətli igidə dönmüşdü. Çatma qaşları onun sıfətinə xüsusi yarasıq verirdi. İki illik əsgəri xidməti Sovet ordusunda, Rusyanın uzaq şərqində - Xabarovski vilayətində keçirmişdi. Xidməti hərbi hava qüvvələrində keçirdiyindən çox sağlam, buz baltası kimi möhkəm idi.

Həyat bu qonşu oğluna indi əvvəlki kimi yanaşmadı. Hər gecə yatmadıdan əvvəl Vüqarı düşünür, onunla qarşılaşlığı səhnələri təkrar xatırlayırdı.

Vüqarla üz-üzə gələndə yanaqları pörtər, həya adlı duyğusu yanaqlarına, gözünə qonardı. Vüqarın verdiyi "salam" sözünə də belə piçilti ilə cavab verərdi.

Həyatın dəniz kimi mavi gözləri, qıraqçı baxışı Vüqarı ovsunlayırdı

Artıq məhəbbətin ovsununa düşmüşdülər... Gizli görüşlər, gizli məktublar onları yerdən alıb göylərə qaldırmışdı. Onlar yer adamları deyildilər artıq. Əgər o hadisə olmasaydı...

Yazın sonuncu ayı idı. Səhər günəşli olsa da günortadan keçmiş birdən-birə göy üzünü qara buludlar aldı. Yelinli buludlar torpağın nuru olan yağışını yağdırmağa başladı. Arabir şimşek çaxır, harasa ildirim düşürdü.

Vüqar Quş Qayasının altındaki bostanlarına, atasına köməyə gedirmiş; yağış başlayanda yağışdan qorunmaq üçün yaxınlıqdakı dəmiryol körpüsünün altına keçmək istəyəndə...

Vüqarı ildirim vurmuşdu. Əlləri, üzü, gözü qapqara olmuşdu. Onu Əsgəndər dayının ZİS yük maşının xəstəxanaya gətirmişdilər. Şərqiyyə həkim onun bağlı göz qapaqlarını aralayıb demişdi:

-Keçinib. Allah rəhmət eləsin. Heyf cavan idi!

Vüqarın qəfil ölümü Həyatı sarsılmışdı. Hər gün onunla görüşdüyü yerlərə baş çəkməklə, onlu xatirələri yada salmaqla təskinlik tapardı.

Bir axşam yenə ilk görüş yerləri olmuş, evlərinin arxasındakı ot tayasına yaxınlaşanda bir ilanın ot tayasına girdiyini gördü.

Anasına, qardaşına ha desə də heç kəs inanmadı. Atasısa:

-Qızım kəpirlilikdə olan gürzələr heç vaxt biziş həyətə gəlməzərlər. Onlar eləcə kəpirlilikdə yaşayırlar. Görünür gözünə görünən qaraltıymış.

Nə isə... Həyat xəyaldan ayrılib bərkədən dedi:

-Ana, sən fikir eləmə, hər şey yaxşıdır. Gedək, sizi ötürüm.

Cəmil bayaqdan təzə gəlinin ata-anasını yola salmağa getsə də hələ gəlib çıxmamışdı.

Həyat qaynanasının hamiləlik üçün aldığı iri donu əyninə keçirib həyətə düşdü. Həyətin kölgəlik yeri günün bu vədəsində heyva ağacının altı olduğundan ora getdi. Sərin meh əsirdi. Qurumuş ağac kötüyünün üstündə oturub Cəmili gözləyirdi.

Kimsə yanağından öpdü. İsti bir nəfəs boyunboğazında dolaşdı... Təzə gəlin huşsuz kimi oldu.

Və başını qaldırıb bunun nə olduğunu ayırd etmək istəyəndə gözü heyva ağacından ona baxan qara xallı gürzəyə sataşdı. İlan ağacdən sürüşüb düşdü. Təzə gəlinin ayaqlarına qədər gəldi. Başını qaldırıb haça dilini bir neçə dəfə çıxarıb oynadı. Gəlin əyilib ilanın başını sığalladı

-Mələyim!.. - dedi.

İçindən dəli bir hıçkırtı qopdu. Üzünü əlləri ilə tutub otağa qaçıdı.

Neçə vaxt vardı Cəmilin içində ilana qarşı qışqanlıq toxumu cüccərirdi.

Axşam yeməyini külfətlə birgə yedikdən sonra Cəmil gəlin otağına keçdi. Bir azdan Həyat da bir qab üzümlə otağa gəldi.

-Yuxuxor qocalar təkin axşam düşən kimi yatağa keçirsən.

Cəmil yoldaşının bu sözündən sonra tənbəltənbəl durub kresloya əyləşdi. Balaca mizə qoyulmuş üzümdən bir salxım götürüb yeməyə başladı. Həyatın ona diqqətlə baxdığını görüb güllümsədi.

Gəlin kreslonun dirsəkliyinə əyləşdi, piçilti ilə:

-Nə gözəl ətrin var... - dedi.

Cəmil onun incə belinə qolunu dolayıb özünə sarı çəkdi:

-Deyirlər qadın xoşbəxtliyini görmək istəyirsənsə onun üzünə hamiləliyinin beş-altı ayında bax.

-Niyə?

-Çünki o ana olmağa hazırlaşır. O nişanlı deyil ki, xoşbəxtliyini sabahlarda axtarsın. Uşaq dün-yaya gətirmiş ana isə körpəsinin qayğısı ilə yaşayır. Hamilə qadın, özü də ilk hamiləliyini yaşayışan xanım əsl xoşbəxtliyi duyur və yaşayır. Hətta bir çox məhşur rəssamlar hamiləliyin üç-altı aylarında olan gənc xanımları çəkiblər.

-Mən də sənin əsərinəm he?..

-Hayif ki, rəssamlığı bacarmıram. Rəsmi尼 çəkib qocalığımıza saxlayardım.

-Biz qocalmayacaq.

Təzə gəlin uzun bir yuxu görürdü: nuranı, aqsaklı, əli əsalı, olduqca qoca bir kişi gəlin otağının qapısı ağızında dayanmışdı. Həyat onu içəri dəvət etsə də keçmədi. Seyid Mirsədi Babaya oxşayır. Qoca sırı baxışlarla ona baxaraq deyirdi:

-Qızım o ilan səndən kömək istəyir. Onun boğazında sümük qalıb. O ilan vaxtilə sənin qoruğuñ yumurtada olan ilandı. Bu dəfə də ona kömək elə. Qorxma onun boğazını sığalla, o asqıraقاq, sümük düşəcək... O ilan Vüqarın ruhunu daşıyır. Beləcə sənin əlin şəfaya çevriləcək. İnsanlar sənin əlinlə şəfa tapacaq. Amma sən övlad sahibi olmayıacaqsan...

Təzə gəlin qırmızıdanmir, eləcə ona baxırdı. Qoca gəldiyi kimi də qeybə çəkildi.

Həyat hövənək, qan-tər içində yuxudan oyanlığı, ətrafinə baxındı. Ona elə gəlirdi ki, qoca hələ də otaqdadır. Yuxu ilə gerçəyi qarşıq salmışdı.

Bir azdan yuxudan oyanan Cəmil qapını açaraq bayırı çıxmək istədi. Və birdən əsəbi şəkildə geriyə - otağa döñərək divardan asılmış tūfəngi qapıb, lüləsinə gullə yerləşdirə-yerləşdirə qapıya cumdu. Təzə gəlin təəccübələ ərinə baxdı və:

-Cəmil! Neynirsən?! Səhər-səhər tūfəng nə üçün? - deyə qışqırıdı

-O, qapının ağızında durub. İlə!.. Öldürəcəm.

Gəlin cəld özünü irəli atdı, Cəmilin əllərindən tutub özünə sıxdı və yazıqcasına, imdad dilədi:

-Olma, olma... Mən yuxu görürdüm.

Əlləri ilə tūfəngin lüləsini aşağı əydi.

Cəmil qəribə, süst baxışlarla ona baxırdı. Gəlinin gözlərindən gilə-gilə yaş axırdı...

-Övladımız doğulmayacaq...

Gəlin tūfəngi bərk-bərk özünə sıxmışdı, gözərini Cəmilin gözərinə zilləyib onun qəzəbini soyutmaq istəyirdi. Birdən gullə səsi otağı başına

götürdü. Və...

Təzə gəlinin bir andaca əlləri boşaldı. Bir neçə addım geri çəkilərək, arxası üstə yerə yıxıldı. Şiddətli ağrından qıvrıla-qıvrıla yerdə uzanmışdı. Cəmilsə nə baş verdiyini ayrıd edə bilmədən, key-key ona baxırdı.

Gəlin al qan içində belə:

-Vurma, vurma ilanı! - deyə zariyirdi.

Cəmilsə hələ də nə baş verdiyini anlamamaq iqtidarından deyildi.

Haya əvvəlcə ailə üzvləri, ardınca da qonşular axışib gəldilər. Bir azdan həyat-baca insan seli ilə doldu, təzə gəlini xalça qarşıq götürüb xəstəxanaya apardılar.

Cərrahiyyə əməliyyatı ilə təzə gəlinin qarnına dolmuş güllə qırmaları çıxarıldı. Uşaq da tələf oldu.

Hüquq-mühafizə işçiləri elə həmin gün Cəmilgilin həyətinə gələrək tüfəngi maddi subut kimi götürüb, Cəmilin əl-qolunu yerindəcə qandalladılar.

Qısa bir vaxtda istintaq işi yekunlaşdırılıb məhkəməyə göndərildi. Cəmilə azadlıqdan məhrum edilməklə üç il həbs cəzası kəsildi, Şuşa həbsxanasına göndərildi.

Ay yarım xəstəxanada yatan təzə gəlini bir gün evə buraxdılar. Körpəsini itirməsi, üstəgəl ərinin də həbs olunması ona ağır dərd olmuşdu.

Güllə qırmalarını çıxaran cərrah təzə gəlinə deməsə də anasına demişdi ki, o daha ana ola bilməyəcək.

Təzə gəlin xəstəxanadan evə gələndən sonra ər evində ona qarşı münasibət əvvəlki kimi olmadı. Ailə üzvlərinin şirin münasibətindən əsər-əlamət qalmamışdı. İndi ona tənəli baxışlarla baxır, tikanlı sözlərlə calmağa çalışırlar. Bir kərə qaynanası ona dedi:

-Ayağın düşərli olmadı, gəlin. Ev quran olmadın, ev yıxan oldun. Evinə ərsiz gəlinin qalmasını istəmirəm. Get atan evinə. Ərin qayıdanda gəlib getirər.

Onu günün şərqişan vədəsində atası evinə gətirdilər. Sən demə, bu gəliş həmişəlik olacaqmiş. Altı aylıq evlilik həyatı başa çatdı.

Gəlin bütün günü ağlasa da inanırdı ki, Cəmil həbsxanadan qayıdır onu yenə xanım edəcək. Gəlin otağında "şah taxti"na qalxacaq. Axı ilk gəlinlik gecəsində adlarına qurulmuş gərdəyə Cə-

mil "şah taxti" deyərdi. Gərdəyin tül pərdəsini aralayıb, duvağı üzündən götürdüyü anlar xoşbəxtliyin zirvəsi idi.

...Həbsxanadan gələn boşanma haqqındaki ərizə təzə gəlinin bütün arzularının üzündən xətt çəkib, quyunun dibinə saldı. Amma... içindəki ümid qıgilcımı yaşayırırdı. Müdrük insanlardan kimsə demişdi: "Ümid ağacı bar verməsə də o məğlub adına yaddır".

Cehizinin ata evinə qayıtmasisa... hər şeyə son qoydu sanki.

Dünənəcən hamı ona "təzə gəlin" deyirdi. Bəs indən belə? Yoxsa o da bir çoxları kimi artıq "dul gəlin" damğası ilə damğalanacaqdı?

Bir vaxtlar Cəmilinə "yuxuxor" deyib yuxudan oyadardı. Tüklü sinəsinə sığınar, şəhvani hissələrinin dadını çıxardı. İndisə soyuq yorğan-döşəkdə dizlərini qarnına yiğib, göz yaşları ilə yastığını isladrı...

"Eh... Cəmil... Axı günahım nə? İlana da qısqandın məni. Mən ki, səni qısqanmadım".

Nə fikirləşdisə yatağından qalxıb yerin içində oturdu. "Mən Cəmilimi heç qısqanmadım. Axı niyə? Bəlkə o da şorgöz kişilər kimi başqa yerdə birini saxlayırmış... Nə bilimək olar: bəlkə də usağı var.

Ata nənəsi Şəkər nənənin ona danışlığı bir rəvayət yadına düşdü. Nənəsi danışındı ki, elin su sonası kimi gözəl Taclısı varmış. Yaxın, uzaq ellərdən onun gözəlliyini eşidib gələn elçilərin ardi-arası kəsilmirmiş Taclı heç kəsə razılıq verməz, elçilər eli boş geri döñərmış. Onun istədiyi, dərdindən dəli-divanə olduğu əmisi oğlu Rahib varmış. Rahib Taclının sevgisinə biganəymış. Bir gün Taclı dilə gəlib deyir ki, gedəcəyim oğlan ya Rahib olmalıdır, ya da heç kim.

Valdeynləri onları evləndirirlər. Taclı Rahibin sevgisini qazanmaq, qəlbində yuva qurmaq üçün hər cəfaya dözür. Və elə hiss edir ki, daha ərinin baş tacıdır. Amma...

Bir gün eşidir ki, əri qonşu obadan bir çoban qızı ilə sevişir. Əvvəl inanmasa da içindəki şübhə ona güc gəlir, başlayır ərini izləməyə. Bir gün ərinin evə dönəcəyi yolda tut ağacına söykənib, gözlərini qonşu obaya uzanan yola dikir. Baxır ki, əri gəlir, yanında da çoban qızı. Qısqanlıq Taclını o qədər içdən yandırır ki, kürəyi qızır, söykəndiyi tut ağacının gövdəsi yanır və Taclı tut ağacının yanğıdan yaranmış koğuşunda qeybə

çəkilir. Nənəsi deyirdi ki, ondan qalib tut ağacındakı koğuş.

Nə isə... Ata evinə dönüsdən sonra təzə gəlin - Həyatın baş verən zərbələrdən sarsılacağını deyənlər vardi. Amma...

Dərdlərini içində gizli saxlasa da, özünü şüx aparmağa çalışırıdı.

...İlk dəfə idi qara geyinmişdi. "Hər kişinin qəbrini ziyarət edən bir qara palıtları qadın var" - deyən şairin sözlərini beynində təkrarlaya-təkrarlaya bədənnüma güzgü önündə durub bir xeyli özünə baxdı. Sınıxmışdı.

Gəlmışdı ilk sevgisinin - Vüqarının qəbrini ziyarət etməyə. Gətirdiyi çiçək dəstəsini sinə qəbir daşındaki mərmər güldana qoydu. Qara mərmərə həkk olunmuş şəkli ona sevgiyələ baxırdı. Qara kəlağayısunın altından çıxan saçının tellərini geri edib onun şəklini öpdü. Sonra da salavat çəkdi.

Qəribə bir səs eşitdi. Ətrafına boyanıb baxdı. Kimsə yox idi. Məzarlıqda hardandı bu səs? Qeybdəndirmi? Bəni-insan səsidirmi? Elə bil səs sahibi onun bir-iki addımlığındaydı.

-Xoş gəldin, Həyatım!

-Gəldim, Vüqarım! - deyə Vüqarın mərmər şəklinə üzünü tutub cavab verdi.

-Burada sənsizlikdən darıxıram. Gözlərim nə vaxtdır sən gələn yollara dikilib...

-Qara torpağın üzü soyuqdur. Tez unutdurur. Bir də ki, ərə getmişdim axı... gələ bilmirdim...

-Bilirəm, əsgər yoldaşım Cəmilə ərə getmişdin. Dəyərlə insandır.

-Heç mən bilməmişəm sənin əsgər yoldaşın olduğunu.

-Niyə qara geyinib gəldin? Elə bilirsən ölmüşəm? Mən hər zaman sənin yanındayam. Mən sənin çiçək rəngli donunu xoşlayırdım. O, səni çox gözəl göstərir.

-Nə bilim. Məzar üstünə gələnlər belə geyinir axı! - deyib ciyinlərini çəkdi.

-Dedim axı. Mən məzarda olsam da həmişə yanındayam. Özün bilirsən bunu. Mir Sədi Baba deyib - deyən səs yiyəsi qeybə çəkildi.

Həyat bir də yan-yörəsinə, göyə, sonra da Vüqarın qəbrinə baxıb gülümşədi.

Bir kimsənin olmadığından tam əmin oldu. Sonra neçə gündən bəri bir vərəqə yazdığını məktubu sinəsindən çıxartdı, mərmər güldəndək gülərin altına qoyub tezcə də oradan uzaqlaşdı. Yol boyu hiss edirdi ki, kimsə onu dabanqırma izlə-

yir.

Ata evinə qayıdanan bəri anası onu tək qoymaz, gecələr qızıyla yatardı. Həyat gecələr qəribə yuxularla sayıqlayardı. Qızı sayıqlayanda ana onu yuxudan oyadar, üç dəfə "bissimillah" - dedidirib bir stəkan su içirdərdi. Yastiğı altına çörək, bıçaq qoymuşdu ki, pis yuxular ondan kənar olsun. Anası da bunları qoca nənəsindən öyrənmişdi. Deyirlər bir vaxtlar anası da möhkəm sayıqlayardı. Hətta yuxulu-yuxulu durub hara gəldi gedərmiş. Arx üstündəki körpüdən keçəndə ayılarmış.

Məzarlıqdan qayıdanan sonra gecə anasına dedi ki, gecələr tək yatmaq istəyir. Anası:

-Elə niyə, qızım? Qorxarsan. - deyib etirazını bildirdi.

-Narahat olma, ana. Atamın tək yatmayı məni üzür. Bir də ki...

Çimib, krem vurub, ətirləndi. Yatağının döşək üzünü dəyişib yatağına uzandı.

Gözlərini yumsa da, yuxusu ərşə çəkilmişdi. Qəbir üstündə Vüqarın ruhu ilə etdiyi söhbəti düşündürdü... Birdən hiss etdi ki, gecə köynəyi sığallanır. Ona xoş gəldi. Heç gözlərini açmaq istəmirdi. "Kamina çat, əzizim" deyə-deyə piçıldayırdı... Qadın ehtirasının son həddinə çatanda artıq özündə deyildi.

Qapının səsindən gözlərini açdı. Kölğə kimi gördü arxadan. O qapını örtüb getdi.

Səhəri günü atasının "Alapaqı"dan gətirdiyi xəbər üzücü oldu. Cəmil Şuşa həbsxanasında yataq mələfəsi ilə özünü asmışdı. Həyat bu xəbəri eşidib hönkür-hönkür ağladı. Onun ölümündə hardasa özünü günahkar sayırdı...

Kənd adamlarının əksəriyyəti kolxozda çalışırıdı. Kolxozun qoyun sürüləri hər ilin aprel ayında dağa - yaylağa qalxar, oktyabr ayında dağdan enər - kəndə, kolxoza dönərdi. Atası ferma müdürü olduğundan bu vədələr vaxtaşırı dağa gedər, bir neçə gün qalardı. Bu dəfə də atası qardaşı ilə getmişdi.

Evdə kişi xeylağı olmadığından Həyat bu günlərdə anasına qoşulub evin bütün işlərini görürdü. Dünən əkin sahəsinin alağın etmişdilər. Bu gün isə anası:

-Qızım təndir qalamalıyam. - dedi. - Odun ocaq yoxdu. Bağın ayağında quru çırçı var, bəlkə

bir şələ gətirəsən...

Bağ ilə evin arası xeyli məsafəydi. Həyat toxunma yaylığını başına çalıb, kəndir də götürüb yola düzəldi.

Yol boyu Cəmilin həbsxanada intahar etməsini düşündürdü. Onunla keçirdiyi yarıml illik ailə həyatı, indi yadına düşdükçə nisgilə çevrilirdi. Belə... zalim həyat Vüqar kimi onu da əlindən aldı. Görünür, ərli olmaq qismətimdə yoxmuş...

Bəs atası, qardaşı Cəmilin yasına niyə getmədilər. Yoxsa..? Eşitmışdı ki, həbsxanada ölenlərin meyidini sahiblərinə vermirlər. Onlar üçün hardasa məzarlıq var. Qəbirlərə ad da yazılmır. Eləcə nömrələyirlər. Bəlkə o heç ölməyib, şaiyədi yayılıb? O qədər belə hadiselər olur ki. Axı ölen möhbusun sahibinə ölüm haqda arayış göndərilir - özü də rus dilində. Rus dilini bilməyən qaynatasığıldə kim oxumuşdu o arayışı. Nə bilim...

Bir də onda ayıldı ki, gəlib durub odun topasının yanında. Kəndirin arasına gücü çatacaq qədər odun yiğib kəndirlə sıxıb kürəyinə şəllədi. Gəldiyi kimi də evlərinə gedən yola düzəldi.

Yenə də başında min bir fikir dolaşındı. Xeyli yol gəlmişdi. Birdən hiss etdi ki, bədəninə nəsə toxunur. Əhəmiyyət vermədi, fikirləşdi: şələdəki odunlardan hansısa toxunur yəqin. Bir az da getmişdi ki, qarın nahiyyəsindən onu sıxan canını aydınca duydu. İlan!..

İlan onun bədəninə dolanmışdı. Arxadan çıynı üstündən durub ona baxırdı. Həmin andaca düşündü ki, ilan odun şələsi arasına necə düşüb? Necə olmuşdu ki, onu görməmişdi? Demək ilan hər yerdə onu dabanqırma izləyir. "Bu nə zülm-dür çəkirəm?" öz-özünə dedi. Həyat ağlamaq istəyəndə ilan haça dilini çıxarıb onun boyun-boğazını yaladı.

Odun şələsini təndirxananın yanında yerə qoydu. İstədi ilanı da bədənidən aralasın, ondan azad olsun. O, ilanı aralamaq istədikcə ilan onu daha da möhkəm sıxırdı. Az qalırdı ağrıdan nəfəsi kəsilsin. Qəribəydi...

Sanki Həyat bir qızılgüldü, ilan da sarmaşık gülü. Bir-birinə yaraşıq qatırdılar.

Anası qızına dolaşan ilanı gördükdə vahimələndi. Cikkə çəkib çıçırdı. Həmin andaca qonşular haya gəldilər.

İnsanlar bu qəribə mənzərədən donub qalmışdılar. Hami susurdu. Handan-hana kişilərdən

kimsə dilləndi:

-Gəlin ilanı güllələyək.

-Bəs qız? Nə bilirsən güllə dəyəcək-dəyməyəcək?

Kimsə ona yaxınlaşmaq istəyəndə ilan Həyatı sıxır və Həyat ağrıdan tezcə qışqırırdı:

-Uzaq durun. O, sizi təhlükə sanır.

Neçə gün olardı yaxın-uzaq el-obadan eşidənlər bu möcüzəni görmək üçün axın-axın Həyatgilin evlərinə gəlirdilər. İsteyirdilər Həyat çölə çıxsın, bu qeyri-adi hadisənin canlı şahidinə çevrilsinlər.

Sofu Usub da gəlmışdı. Oxuduğu ilan duası ilk dəfə idi kara gəlmirdi. Sofu üzünü Həyatın ata, anasına tutub:

-İlan tilsimlidi. Bu ilan cildinə girmiş bəni-insandı. - dedi və qara atın tərkinə qalxıb, gəldiyi kimi də getdi.

Gecələr ilan Həyatın sinəsi üstündə uzanar, ya da yanında qırırlıb qalardı. Eləcə Həyatın keşiyini çəkərdi.

Bir ay olardı ki, onlar bir yerdə yaşayırdılar. Həyat indi ilanı canının bir parçası sanırdı. Səhərlər yuxudan duran kimi mürgülü gözlərini açmadı. Əli ilə ilana toxunardı. Hətta ilanın nəfəsini üzündə, boyun-boğazında hiss etməyəndə darixardı. Sanki aşiq-məşqu idilər.

Anası hər gün ilana mis camda süd bisirirdi. Qızına isə yemək bisirib qapı ağızına qoyurdu. Həyat yeməkləri götürür, ilanla birgə yeyərdi.

Atası, qardaşı isə ilanı heç görmək istəmirdilər. Kolxozun baytar həkimi Telman Həyatın atasına belə təklif etdi:

-Bu ilan ömürlük qızı dolaşib qalmayacaq ki, gəlin südün içində zəhər qatıb verək ilan yesin. İlan olsun. Qızın da bu bələdan qurtulsun.

Atası, qardaşı razıydı. Amma...

İlan, elə bil, onların bu bəd niyyətindən duyuq düşmüşdü. Neçə gündü camdakı südə yaxın durmurdu. Həyat da ilanın süd içməməsini min bir yerə yozdu.

Nəhayət, köhnəlmış südü götürüb tut ağacının koğuşuna tökdü. Üstündən bir neçə gün keçməmiş ağacın yarpaqları qurudu. Onda Həyat barmağını dişləyib hər şeyi başa düşdü.

Bir gecə Mir Sədi Baba yenə yuxusuna gəldi:

-Qızım, dedim axı onun boğazında quş sümüyü qalıb. Onu yalnız sən çıxara bilərsən. İlanın boğazını sığalla, sümük düşəcək.

-Baba, mən çöpçü deyiləm axı...

-Dedim elə. Sənin əlin şəfalıdır. Sən ilan ocağısan. Özünүn xəbərin yoxdur. Sofu Usub sənin qeyri-adi insan olduğunu bildiyindən bir söz demədi.

Həyat yuxudan qan-tər içində ayılıb sinəsi üstündəki ilanın başını sığalladı. Sonra ilanın boğaz hissəsinə iki barmağı ilə siğal çəkdi. O, sığalla-dıqca ilan başını dik qaldırıb gözlərinə baxırdı. Sanki Həyatdan razi olduğunu bildirirdi. Həyat hər dəfə barmaqları ilə ilanın boğazını sığalladıq-ca ilan da ağızını gen açırdı. İlan bircə dəfə asqırdı. Həmin andaca sümük ağızında göründü. Həyat sümüyü götürən kimi ilan haça dilini çıxarıb onun əlinə sürtdü. Xilaskarına minnətdarlıq edirdi.

İlan həmin andaca onun sinəsindən düşdü. Sü-rünə-sürünə pəncərə ağızına getdi, sonra bir də çəvrilib Həyata baxdı və pəncərədən sürüşüb dü-shərək oradan uzaqlaşdı. Həyat ilanın arxasında xeyli baxdı. İlan kəpirliyə enib yox oldu.

Həyat yenidən yatağına uzandı. Səhərin şirin yuxusunun dadını çıxarırdı. Mir Sədi Baba yenidən yuxusunda göründü:

-Hə, qızım, o mənim qoruyucu mələyimdi. Sən onu xilas etdin. İnnən belə hər kəs səndən şəfa tapacaq. Sən də yarına yetişəcəksən.

Poçtalyon Hüseyin dayı son aylar tez-tez onların həyət çəpərində qardaşına məktub verirdi. Qardaşı da məktubu alan kimi cibində gizlədir, tezcə dam evinə girirdi. Məktubu oxuyar, sonra ocaqda yandırardı. Həyat dəfələrlə görsə də qardaşından soruşturu ki, o məktublar kimdəndir.

Bir gün qardaşı evdə olmayanda poçtalyon Hüseyin dayı yenə çəpərin o üzündə göründü:

-Ay ev yiyəsi! - deyən kimi anası hayına hay verdi.

-Məktub var, məktub.

Anası məktub əlində evin artırmasına qalxan-da Həyat dilləndi:

-Ana, o nə məktubdu?

Məktubun nə məktub olduğunu anası bildiyindən istədi gizlətsin. Onsuz da bu illər ərzində qızının başı çox qovğalar çəkmişdi. Bu məktub da yeni bir dərdə qapı açırdı.

Həyat israr edincə ana qəmli görkəmlə, əli əsə-əsə məktubu könülsüz qızına uzatdı.

-Heç nə qızım, heç nə! - deyib hönkür-höñkür ağladı.

Həyat məktubu alıb üstündəki yazıları görən kimi çəşib qaldı. Bu onun xəttidir. O, sağdırımı?

Həyat öz otağına keçib məktubu açdı. Məktubda yazılmışdı: "Həyat, əzizim, salam. Artıq neçənci məktubdur ki, yazıram. Özüm də bilmirəm ki, niyə cavab vermirəm?

Mənim məhkəmə işimə yenidən baxıldı. Cəza müddətim qalmaqla məcburi əməyə təhkim olundum. Şuşa həbsxanasından azad oldum. İndi cəzamı xüsusişdirilmiş komendaturada çəki-rəm. Qaradağda yerləşir. Burada daş karxanasında işləyirəm.

Yataqxanada qalıram. Səhər də, axşam da miliis yoxlamasından keçirik. Məhdud ərazidə hərəkət etmək imkanımız var. Kənar yerə getməyimiz qadağandır. Ona görə də kəndə gələ bilmirəm.

Həbsimdən sonra ailəmin, doğmalarımın sənə olan ögey münasibətdən üzüldüm. Üstəgəl sənin ata evinə dönüşünü eşidib məyus oldum. Əzizim, mən sənsiz bu dünyada tənhayam, tə-kəm.

Eşitmişəm ki, atan, qardaşın mənim həbsxanada intahar etdiyimi yayıblar. Bu şaiyədir. Mən elə də ağılsız deyiləm ki, özümü öldürəm. Bu müvəqqəti çətinlikdir. Mən azad olub yenidən xoşbəxt həyatımızı davam etdirəcəyəm.

Mən hələ də bilmirəm ki, atanın, qardaşının mənə bu qədər kini, kudurəti haradan qaynaqlanır? Onlar həbsxanaya gəlib, zorla mənə ərizə yazdırıblar ki, səni boşayım. Məni buna məcbur ediblər. Yazmasaydım "xüsusi cəllad" əliylə öldürüləcəkdir. Həbsxanada belə işləri görmək üçün xüsusi məhbuslar saxlanılır..."

Həyat məktubu sonacan oxuya bilmədi. O, oxuduqca həyəcanlanırdı. Göz yaşları məktuba töküldükçə məktubu isladırdı. Özünə toxraqlıq verib məktubu sonacan oxudu. Sonra anasının yanına gəlib:

-Ana, qurbanın olum. Poçtalyonun məktub gətirdiyini atama, qardaşımı demə. - dedi.

-Yaxşı, qızım, demə deyirəm, demərəm.

Ana qızını qucaqlayıb bağıra basdı. Qızının yenicə dən düşmüş saçlarını oxşayıb "şirin, şə-kərim" - deyib içdən ah çəkdi.

Bir il olardı qızını bu qədər sevincək görməmişdi. Bir vaxtlar şirin gülüşü evi, həyət-bacanı başına götürərdi. Qonum-qonşunun qəlbində sevgi yuvası quran qızı indi kimi soyuq ol-

muşdu. Hamidan qaçıır, az danışırıdı.

-Mehriban balam, hansı ana istəməz ki, qızı xoşbəxt olmasın? Onunla yenidən xoşbəxt olacaqsansa, mən razı.

Həyat anasını bir də öpüb yenidən öz otağına tələsdi. O yerimirdi, sanki quş olub göydə uçurdu. İstəyirdi Cəmilinin nəfəsi dəymmiş, qoxusu hopmuş o bir vərəqli məktubu yenidən oxusun.

Məktubun gəldiyindən bir xeyli vaxt ötmüşdü. Anası poçtalyona tapşırılmışdı qızına məktub verdiyini ərinə, oğluna deməsin.

Cəmilin gəlməsinin hələlik mümkün olmadığını bilən Həyat gecə-gündüz onun yanına getmək üçün özlüyündə plan qururdu. O, gedib yarına qovuşmalıydı. Bunun üçün fürsət gəzirdi. Hətta özü üçün boxça da hazırlamışdı. Bir gün...

Həyat anası ilə halallaşdı, boxçasını da götürüb yola çıxdı. Anası arxasında bir qab su atıb "Aydınlığa çıxasan, balam!" - dedi.

Magistral yola xeyli vardı. Özü də gizlin yerlərlə getməliydi ki, kimsə onu görməsin. Vay onda qardaşı, atası qarşısına çıxa...

Magistral yola çıxıb şəhərə gedən avtobusa minəcək, oradan da Qaradağ daş karxanasında yerləşən komendatura yataqxanasına gedəcəkdi. Mənzil başına yetişmək ona elə asan gəlirdi ki...

Gizlin yerlərlə; kol-kos arasıyla, arx qırğıyla, dar cığırlarıyla keçib magistrala çıxasıydı.

Elə bil kimsə dedi: sağ tərəfə bax. Çiçəklərin arasında iki ilanın bir-birinə sarıldığını görüb yerində dondu. Ağ ilana qara xallı gürzə dolaşmışdı. Bu o idi...

Həyat ilanların sevişməsinə elə maraqla baxırdı ki, sanki Cəmillə şəhvani bir gecə yaşayırdı. İlanlar sevişdikcə onun bədəni gizildəyirdi. Az qalırdı huşu başından çıxsın.

...Birdən ayılan kimi oldu. Qara xallı gürzə ayaqlarına dolaşmışdı. Ağ ilan çəmənlikdə görünmürdü. "Budu eh... yenə başladı. Dəli sevgilim" - deyib gülümsədi.

İlanlar yolu üstünə təsadüfən çıxmamışdilar. Qara xallı gürzə hətta özünə sevgili də tapmışdı... Yoxsa insan ruhu ilan cildində təcəlla etmişdi? Ağ ilan da Həyatın ruhunu daşıyırdımı? Axı bayaq ağ ilanla özü arasında bir bağlılıq-rabitə olduğunu hiss etdi.

İlanlar bilirmişlər o, el yolu ilə yox, bu dar, əyri-üyri cığırla gələcək. Demək, qara xallı gür-

zə Həyatın nə düşündüyünü də oxuya bilir. Görürnür, onu da bilir ki, Həyat buralardan birdəfəlik gedir. Ərinə - Cəmilinə qovuşsun deyə. Yoxsa...

"Getmə... getmə! Sənsiz mən məhv olaram. Bir də ki, Mir Sədi baba deyib axı. Sən şəfa ocağı - ilan ocağı olacaqsan. Mən sənin o şəfa ocağında yaşayacağam. Həkimlərin, loğmanların bacarmadıqlarını sən əlinlə sıgal çəkməklə bacaraqsan".

Həyat bu tilsimli sözləri eşitdi. Eynən Vüqarın qəbri üstündəki qeybdən gələn səsin özü idi. Özü-özündən xoflandı. Həmin andaca "Bəlkə dəli oloram, özümdən xəbərim yoxdu. Qulağımı deşən, beynimi, ürəyimi oynadan bu sözlər məni qeyri-adi dünyaya səsləyir. Bəlkə, mən heç yer adımı deyiləm. Başqa dünyadan gəlib anamın bətninə düşmüşəm, o da məni bu dünyaya gətirib".

Bu düşüncələrdə olduğu anda əli boşalıb boxçası yerə düşdü. Əyildi ki, boxcasın yerdən alıb yoluna davam etsin. Əlisə boxça əvəzinə ilanın par-par parıldayan yastı başına dəydi. İlən bumbuz, soyuq başı əli dəyidikcə istileşirdi. İlən başını, dilini onun əllərinə sürtür, onları oxşayırıdı.

-Yaxşı, deyirsən həyat yoldaşima yetişməyim? Ömür boyu ərsiz qalı? Sən bilirsən ərsiz qadınların arxasında nə danışırlar? Hər addımına bir şər-şəbədə qoşurlar... Qəbrinə getmişdim. Orada necə də sevgiylə danışırdın. Lap əsgərlilikdən gələndən sonra kəndimizin qızlarının ağlını başından alan sözlər düzüb-qoşduğun kimi. Sənə olan eşqimi məktub halında yazıb mərmər guldana qoymuşam.

Düşüncəsində yeni bir dünya səhifələnirdi. Yeni-yeni fikirlər, duyğular doğulmağa başlayırdı. Üzünün cizgilərində suallar,nidalar işarələnirdi. "Cəmilə qovuşmaqla nə əldə edəcəyəm axı?! Ailəm olacaq ona görəmi? Özü də nə tez-tez "ərim", "həyat yoldaşım" deyirəm. Axı biz rəsmən boşanmışıq. Bəlkə molla kəbini kəsdi-rək? - deyib özünə güldü.

Bu dar cığırda iki yol arasında qalmışdı. Magistral yola çıxsınmı? Yoxsa...

Bilirdi ki, bir daha dünyaya uşaqla gətirməyəcək, ana səadətini yaşamayacaq. Ailə körpüsünün təməlində uşaq durur. Uşaq yoxdur, o ailə körpüsü yanib kül ola bilər. Uşaqsız evlərin di-

varları sopsoyuq olur. Uşaq nəfəsi, uşaq təbəssümüdü evləri isidən, isti saxlayan. O da bir həqiqətdir ki, ailə məhəbbətinin özülündə saf, mənalı sevgi olanda onu heç nə ucura bilmir... Bəlkə geri dönüm. Cəmil də həbsxanadan sonra özünə yeni bir ailə həyatı qursun. Oğul-uşaq sahibi olsun.

Axi Vüqarın ölümündən sonra Cəmilə görməzə-bilməzə ərə getmişdi. Elə təzə-təzə bir-birinə isinişir, sevgi yaranırkı ki, bu qara xallı gürzə şəbədə çıxartdı. Sonda da bətnindəki uşaq tələf oldu. Uşaqlığı götürüldü. Cəmil həbs olundu.

Cəmildən imtina etməliyəm. Qoy gedib ailə qursun. Mənim kimi sonsuz qalmasın.

Həyat Cəmillə Vüqarın seçimi arasında qalmışdı. Baxmayaraq bilirdi ki, Vüqar ölüb, o heç vaxt insan kimi qarşısına çıxmayaçaq. Nə olsun ki, Vüqarın ruhu qara xallı gürzədədir. Bəs Cəmil?..

Nə çoxdu övladsız ailələr. Amma sevgi dolu ömür yaşayırlar. Odey rayonumuzun baş həkimi. Əlli il xanımı ilə ömür-gün yaşadı.

Həyat xəstəxanada olanda bir qadın söhbət etmişdi: Surxay həkim cərrah kimi rayonda hörmət-izzət sahibiymiş. Bu subay, yaraşıqlı həkimə çox qızlar meyl etsə də ki, onun xanımı olsun həkim qızlara biganə imiş. Həmişə də deyərmiş ki, qismətimi gözləyirəm. Qisməti isə gecikirdi. Illər keçir, Surxay həkimin yaşı ötürdü...

Bir gün xəstəxanaya təcrübə keçmək üçün Bakıdan tələbə bir qız gəlir. Olduqca gözəl olan bu qızı Surxay həkim ilk baxışdan vurulur. Qız da Surxay həkimə biganə qalmır. Çox keçmir ki, sevgilərini bir-birinə açırlar. Nişanlanırlar. El adəti ilə toy edib, ailə qururlar.

Evlilikdən ayalar, illər ötsə də uşaqları olmur. Cavan gəlin çox yerlərdə müayinə olunur. Türkəçarə həkimlər donuz qanı, eşşək südü içirirlər. Amma bir çarəsi tapılmır.

Məlum olur ki, sonsuzluq Surxay həkimdədir. Surxay həkim yoldaşına nə qədər boşanaq, get yenidən evlən, uşaqların olsun desə də, yoldaşı onu dəlicəsinə sevdiyini bildirir.

Surxay həkim deyir ki, mənə bu qədər bağlınsa, onda bir şərtimə əməl etməlisən, mən sənin uşaqlığını götürməliyəm.

Qadın buna da razı olur.

Onlar qocalıb öz əcəlləri ilə ölünen kimi birgə

yaşadılar. Övlad sevgisini evlərində saxladıqları dovşandan, pişikdən aldılar.

...Həyat:

-Cəmil!!! - deyə ah çəkib sizildədi.

Qara xallı gürzə bayaqdan getmişdi.

Buralardan çıxıb gedəcəyinə, Cəmilinə yeni-dən qovuşacağına tələsirdi.

Başını aşağı salıb fikirli-fikirli yoluna davam edirdi. Artıq ilanlardan ayrılandan xeyli vaxt keçmiş, çox uzaqlaşmışdı.

Ösas şosse yola çıxmağına lap az qalmışdı. Birdən hiss etdi ki...

Arxadan kimsə donunun ətəyindən dardı. Arxaya çönbü baxdı, kimsə yox idi. Bir neçə adımda atmışdı ki, yenidən donunu dartsıldılar.

İlan donunun ətəyindən dişi ilə tutub özünə çəkirdi. Ani olaraq Həyat ilanın bu hərəkətinə gülümsədi.

-Bilirəm, mənsiz darıxacaqsan. Amma sən də məni başa düş də... Ərim məni çağırır axı... Burax, gedim.

Gözləyirdi ki, ilan ətəyindən dişlərini buraxacaq, o da yoluna davam edəcək.

Hə, ilan onun buralardan çıxıb getməsini hiss etmişdi. Həyat nə düşünürdü, ürəyindən nə keçirdi, ilana agah olurdu, sanki bir canda yaşayırlar. Elə bil eyni ruhun daşıyıcılarıdırılar.

Qeyri-ixtiyari ilanın gözlərinə baxdı. Həmişə özünə qarşı orada mərhəmət, yalvarış hissi görmüşdü. İndisə gözələr az qalırdı hədəqəsindən çıxsın. Tez-tez qırılıb, açılır, fisildayırdı. Bu da onun qəzəbli olduğundan xəbər verirdi.

Həyatça ilanın sakitləşəcəyini, donunun ətəyini buraxacağını gözləyirdi ki, yoluna davam etsin.

...İlan onun güllü donundan iti dişlərini çəkib, elə həmin andaca ayağına dolaşdı. İlanın sopsoyuq bədəni elə bil buz parçası idi. Ayağına dola-nan bədəniylə onu sıxmağa başladı.

Sandı ki, topuğundan arı sancdı. Elə həmin andaca ilan ayağından sürüşüb düdü. İlan etdiyi hərəkətindən utanmış kimi tez-tələsik düz cığırı əyri-üyrü gedərək yaxınlıqdakı tut ağacının koğuşuna girdi.

İlan onu sancmışdı, ayağından sisqa qan axırdı.

Boxçası əlində, gözləri ilanın gizləndiyi koğuşa dikilib qalan Həyat yerində donub qalmış-

dı. Handan-hana ayılan kimi oldu. "Bu da ilanın etibarı..." - deyib təəssüfləndi. Nənəsinin bir zamanlar dediyi zərb-məsəl bu yerdə qulaqlarını cingildətdi: "Bala, ilanın ağına da lənət, qarasına da..."

Tezliklə xəstəxanaya çata bilməsə, Allah bilir necə olacaq?! İndi beynində bircə fikir dolaşırıdı. Tez evlərinə qayıdış bu acı xəbəri doğmalarına çatdırmaq...

...Anası həyətdəki artırmada oturub qızının getdiyi torpaq yola baxırdı. Bayaqdan boş olan yolda birdən insan qaraltısı göründü. "Bu gələn kim ola, bəlkə, qızımızdır?" - deyib piçildədi. Qaraltı yaxınlaşanda yanılmadığını sevindi.

Amma qızının qaçaraq geri qayıtmasından ananın içində narahatçılıq bir az da artdı. Həmin andaca nəyinsə baş verdiyindən şübhələndi. Yoxsa qızı getmək fikrindən daşınıb? Bəs niyə qaçaraq gəlir. Qara-qura suallar, nidalar başında dolaşdı.

Qızı ona yetişəndə tövşüyürdü, təlaş içindəydi. Alnında tər damcıları puçurlanmışdı. Yanaqları pörətmüşdü.

-Məni ilan çaldı! - deyib anasının qucağına yıldı.

Qızı huşunu itirən kimi olsa da, ana tez-tələsik təskinlik verdi:

-Səbirlə danış! De görüm nə baş verib?!

-İlan!.. İlən topuğumdan çaldı.

Bir andaca anası qıyya çəkdi.

Qonum-qonşu axışıb gəlincə Bəhmən müəllimin Qaz-21 "Volqa"sı həyətdə göründü. Tez Həyatı "Volqa"nın arxa oturacağına uzadıb xəstəxanaya tələsdilər.

Bəhmən müəllimin "Volqa"sı xəstəxanaya çathaçatdaydı. Həyatın ayağının şişisə dizə qədər yayılmışdı. Flora bacı rezin iplə diz hissədən ayağı boğmuşdu ki, zəhər sürətlə yayılmışın.

Həyat şışmiş ayağına baxdıqca daxildən qorxu hissi keçirir, həyacanlanırdı. Artıq halı da ağırlaşırıdı; başı gicəllənir, ürəyi bulanırdı.

Həkimlər zəhər əleyhinə iynə vurub, bir neçə qabaqlayıcı tədbirlər görsələr də təəssüf ki, gecikmişdilər. İlənin dişləri topuqdakı sümüyü toxunduğundan, zəhər də sümüyü, qanı çürüdüdür.

Bayaqdan İsgəndər dayının "Zis" maşınının kuzovunda gələn qohumlar xəstəxanadan həyətində toplaşıb təşviş içindəydir. Hər içəridən

çıxan həkim, tibb bacısını görçək Həyatın halını xəbər alırdılar. Ümidli xəbər gözləyirdilər. İnancınlardılar, həkimlər çarəsini qılacaqlar.

...Həkimlər konsiliuma yiğmişdilər. Son qərarı baş həkim Soltan Həsənli verdi:

-Dərhal Cərrahiyə şöbəsində əməliyyat stolu hazırlansın. Ayağı dizdən amputasiya olunsun. Başqa çıxış yolu yoxdur, xəstəni itirə bilərik.

Cərrah Namiq baş həkimin verdiyi qərarın təcili icrasına başladı.

Həyatın dizdən aşağı ayağı kəsildi və o reanimasiya otağına yerləşdirildi.

Əməlliyyatdan neçə gün keçsə də o hələ də ayağının kəsildiyini bilmirdi. Biləndə ki, ayağı dizdən aşağı yoxdu fəryad qoparıb, nalə çekdi. Gecə-gündüz ağladı. İləna lənətlər yağırdı. Təleyinə qarğıdı. Sonra da başına gələn bu qəzayla barışmalı oldu.

Yatlığı palatanın pəncərəsi xəstəxananın bağına açılırdı. Hər gün qoca bağban bağdakı cürbəcür gül kollarına, meyvə ağaclarına qulluq edirdi. Elə həvəslə işləyirdi ki, gördüyü işdən zövq aldığı görünürdü. Ahil yaşda şüx qalmanın səbəbi də, bəlkə elə bu idi. Onun belə həvəslə, gümrahlıqla işləməsi Həyatın qəlbini duyğulandırırıdı. Düşünürdü ki, qocanın yaşamaq, yaratmaq eşqi necə də güclüdür. Demək cismi qocalsa da ruhən cavandır.

O da innən belə əlil sayılır. Özünə qapanıb yaşamaqla ömrünü çürədə bilər. Məsrəfli bir işin qulpundan yapışib özünü bədgümanlıqdan xilas etməlidir. Axı həyat mübarizə meydanıdır. Özüylə döyüşlə nəyəsə nail olmaq olar. Bax, bu qoca özünə bu yolu seçib ki, qocalığa qalib gəlib.

Qoca bağban bağdakı hər kola, hər ağaca, xırda bir çiçəyə də doğma övladı kimi baxır. Özü də çox yaxşı bilirdi ki, hansı xəstələnib, hansı su istəyir, hansı dibinin bellənməyini gözləyir.

Bağın loğmanına çevrilmişdi bağban. Əlinin qabarı ilə bu məkanda cənnət yaradıb. Baxdıqca göz oxşayır, qəlb dincəlir. İnsanın ağrı-acısı, yorğunluğu canından çıxır.

Həyat hər gün qocanı beləcə görürdü. İndi də qoltuqağalarına söykənərək pəncərə qarşısında durub bağa tamaşa edirdi. Bağdan gələn xoş ətir ruhunu oxşayırdı.

Qoca da bu gəlinə mehrini salmışdı. Hər gün salamlAŞar, halını xəbər alardı. Maşallah, gəlin də bu çiçəklər kimi günü gündən təravətlənirdi. Elə bil neçə gün öncə pəncərədən məyus baxışlı, solğun bənizli birisi deyildi.

Qoca pəncərə qarşısına gəlib həmişəki kimi Həyatın müalicəsini soruşdu. Sonra da:

-Qızım, səbirli ol. - dedi. - Allahımız hər bir bəndəsini bir cür sınağa çəkir. Eşitmiş olarsan deyirlər bu dünya fani, sınaq meydanıdır. Gərək bütün çətinliklərə sinə gərəsən. Sənə verilən bu qısa ömrü elə şərəflə, şərafətlə yaşayasan ki, ötüb keçmişə baxanda xəcalət çəkməyəsən. O dünyani bu dünyada qazanasan. Yaxşı əməlinlə cənnətlik olasan. Ümidini üzməyəsən. Şükür edək yaşadığımıza.

-Nə deyirəm, ay baba? - deyib gülüməsədi.

Ona çox ayaq üstə durmağı Namiq həkim icazə vermirdi. Buna görə də Qoca ilə sağollaşıp çarpayışına tərəf getdi. Qoltuqağacların stola söykəyib və bir xeyli də onlara baxdı. Həmin anlar düşüncəsində dolaşan fikirləri dedi:

-Ömürlük yoldaşlıq edə biləcəksinizmi mənimlə? - Qoltuqağacları canlımış kimi sual etdi.

Həyat yenə pəncərədən bağa baxırdı. Xəstəxananın başında qoca bağban gözə dəymirdi, heç səsi də gəlmirdi. Deyəsən, nahar fasıləsinə çıxmışdı. Onun istirahət məkanı bağın ən kölgəlik yeri - tut ağacının dibi olduğundan pəncərədən görünmürdü.

Həyat qayıdır yatağına uzanmışdı ki, bir bülbül pəncərənin qarşısındaki cavan budağa qonub bir-iki ağız cəh-cəh vurdu. Sonra fasılə verib səsinin cavabin almadiğindan aramsız olaraq cəh-cəh vurub, özünü yeyib-tökürdü.

Bülbül yarını haylayırdı. Yarsa gəlib çıxmırkı ki, çıxmırkı.

-Ay yazıq, sən də mənim kimi yar sorağında san? Bəlkə, mənim yarım kimi sənin yarın da qəfəsdədir, sənə yetişə bilmir. Eh... bülbül, ilan məni çalmasayıdı, bu hala düşməsəydim, indi Cəmilimin yanında olardım. Onun biş-düşün edər, palтарlarını yuyardım. Nazını çəkərdim. Gecələr də onun isti qucağına sığınardım... İndən belə bu şikəst ayağımla hara gedib çıxa bilərəm? Şikəst, uşaqqı doğa bilməyən arvada kim sahib durar?

Şirin yuxu tapmışdı. Ağappaq mələfəni sinəsinə çəkmişdi. Mələfənin üstündə yumru qarnı, qabarən döşləri üç təpəcik kimi görsənirdi. Uzun saçları yastiğaya yayılmışdı. Başını sağ tərəfə - qapı tərəfə əyib müşil-müşil yatırıldı. Üzündə bir giley, nigarançılıq yaşanırdı. Rəssam firçası gərək idi bu halı çəkə. Dahiyənə əsər yaranardı.

Həmişə çox oyaq yatırıldı. Adı bir piçiltiya, xıslıtiya da oyana bilirdi. Amma bu dəfə elə biləcəl yuxusuna getmişdi...

Bayaqdan başı üstündə durmuşdu. İllərin həsrətini, nisgilini doydurmaq üçün tamarzi-tamarzi baxırdı. Yanaqlar, dodaqlar, qasalar, gözlər, saçı... - hamısı qoyub getdiyi kimi idi. Yox, saçına orda-burda dən düşəni var. Odey bir, iki, üç... Təzə-tər, ətir qoxulu saçlar idi. Getdi o günlər. Gecələr bağırına basıb atəşli eşqin dadını çıxardılar...

Alma yanağından öpdü. Dodaqlarından şirin öpüşünü aldı.

...Öpənin isti nəfəsi yanağından, dodaqlarından keçib boyun-boğazında dolaşanda o, kal yuxusundan oyandı. İstədi gözlerini aça ki, bu zaman kobud əllər gözlərini bağladı. Hə, bu kişi əlləri idi. Əllər qurumuş taxta parçası kimiyydi. Daş kimi möhkəm idi əllərin içi. Qabarlı, düyünlü olduğun hiss etdi.

-Kimsən? Niyə gözlərimi bağladın? - deyib yazıq-yazıq dilləndi.

Əllərin sahibi dinib-danışmadı. Həyatı nigarançılıq bürüdü.

-Ürəyim üzüldü axı... kimssən?

-Mənəm, gülüm, sənin Cəmilin! Geldim! Sənin tilsimin, sehrin çəkib gətirdi. Son günlər qəribə yuxular gördüm. Sən demə, nigarançılığım əbəs deyilmiş... - deyərək əllərini gözlərindən çəkdi.

Üzünü görməmiş, səsindən tanıdı. Mürgülü gözlərini döyə-döyə çəşqinqılıq içinde Cəmilə baxırdı. Elə bir layiqli söz tapmadı ki, heyrətini, sevincini bildirsən.

-Cəmilim!.. - deyib qollarını onun boynuna sarıldı.

Tibbi bacıları, həkimlər qapı ağızında durub heyran-heyran onlara baxırdılar.

Həyatın amansız sinaqlarından üzüağ çıxmışdılar. Sevincdən qoşa qanad taxdiqləri anlar idi.

Sanki indi uçub göylərin ənginliklərinə qalxa-caqdılar - sonsuzluqlarda yaşamaq üçün.

Daş karxanasındaki ağır iş şəraiti Cəmili çox ariqlatmışdı. Dolu sifətindən, bəstə boyundan əsər-əlamət qalmamışdı. Həbsxana həyatı onu rəndələyib bu hala salmışdı. Saçları çallanmışdı. Kələ-kötür qabarlı əlləri onun çəkdiyi işgəncələrdən xəbər verirdi.

Həkim demişdi ki, kəsilən ayağında mazollaşma başlayan kimi evə buraxacaqdı. Hər gün Cəmil səhərdən axşama kimi Həyatın qulluğunda durdurdu. Hər bir nazını çəkməkdən zövq alırıdı. Daş karxanasında qazandığı pulla ona hər gün təzə gülərlər alıb gətirir, sevgilisini oxşayırdı.

Hardansa tapıb gətirdiyi kolyaskada - əl arabaşında onu otuzdurub həyətə düşürürdü. Qoca bağbanın becərdiyi baxçaya gəlib şirin söhbətlər etməkdən doymurdular. Saatlarla bir yerdə olduğu anlarda bir dəfə də olsun Cəmilin əlini buraxmazdı. Sanki qorxurdu ki, əlindən çıxıb gedər və bir daha onu tapa bilməz.

Qoltuq ağacları istirahət edirdilər. Cəmil onun dayağına çevrilmişdi.

-Həyatım, Bakıda protez ayaqlar düzəldirlər. Gedərik orada ayağını bərpa edərik. Deyirlər, elə yaxşı olur ki, onu geyənin sıkəst olduğu da bilinmir. Qoltuq ağaclarından da canın qurtarar - sonra sözünə ara verib, yenidən-Bəlkə köçüb gedək Bakıda yaşayaq hə?..

Həyat ciyinlərini çəkdi. Cəmil həmin an yarıının gözlərinə qonan çəni gördü. Sanki indi yağışa çəvrilib yağacaq. Tez əlil arabasının yönünü dəyişib qızılğullər olan yerə sürdü. Qızılğullərdən dərib onun saçlarına düzdü.

Həyat Cəmilin bu dəcəlliyyindən şaqqanaq çəkib güldü.

-Eh, Cəmil, dəyişməmisən, elə həminkisən! - deyərək Cəmilin əlini sinəsinə yaxınlaşdırıldı, sonra da güclə eşidiləcək səslə piçildədi. - Darixmirsən ki, bunlara yetişmək üçün?..

-Şahzadəm... sən özün elə gülsən də. Gör-mürsən, gülər də sənə qısqanlıqla baxırlar?! - deyərək onun dodaqlarından öpdü.

-Bəsdir də... - Desə də elə istəyirdi ki, bu an Cəmilin qoynunda ola.

Cəmil bayaqdan getmişdi. İndilərdə gəlməli

olsa da hələ yox idi. Gedəndə demişdi ki, Bakıda yaşayan həbsxana yoldaşı Vidadiyə zəng edəcək. Vəzifə sahibi olub. Şərləyib onu da tutdurmuşdular. Gözəl insandı. "Mənə Bakıda bir iş tapmasını xahiş edəcəm. Köçüb gedərik buralardan. Yoxsa sənə çətin olacaq".

Həyat Cəmilin yolunu gözləyə-gözləyə qoltuq ağaclarına söykənib ayağa durdu. Pəncərə qarşısına gəldi.

Qoca bağban bayaqdan qızılğül kolları arasına basın soxub eşələndikcə nəsə danışındı. Dediyi sözləri ayırd edə bilmirdi. Nəhayət güllü parçaya bükülü nəyisə götürüb qucağına aldı.

-Lənətə gələsiniz sizi. Dünyaya gətirdiyinizə sahib çıxmayacaqsınızsa, niyə?.. - deyərək kiminsə qarasına acı söyüslər yağırdı.

-Baba, o nədi elə?

-Bir neçə günlük çağadı. Atıb gediblər. Aparım doğum şöbəsinə verim, çarəsini onlar bilər. Görünür gecədən atıblar. Dünən buralarda olmuşam, yox idi. Yazıq körpə indi ac olmuş olar.

-Uyy... baba, yazıq, binəva. Nə günahın sahibidir o...

Həyat içindən bir ah çəkdi. Tamarzi qaldığı uşaq...

-Baba, bu hadisəni kimsəyə demə, ver, mən saxlayım. Mənim də övladım olsun. Noolar, hə!..

-Olarmı, qızım elə şey? Sən yazıq nə gündəsən?

-Ver, baba, ver, bağrıma basım. Mən də sinnəmdə uşaq qoxusu hiss edim. Noolar!.. Ver!.. Ver!.. O mənim körpəm, balam olsun. Cəmilimə ata desin.

Həyat yalvarırdı. Elə bil havalanırdı. Özündə, sözündə deyildi.

-Allahın bəxşisi, baba, mənə göndərib. Cəmilimə şad xəbərim bu olacaq. Bax, indilərdə Cəmilim geləcək. Sabah evimizə körpəmizlə gedəcəyik. Yox, yox, evimizə yox. Cəmillə, körpəmlə uzaqlara gedəcəyik. Bakıda iş tapmasa, daş karxanası deyilən yerə gedib, lap orada yaşayarıq.

Qoca söz tapmadı desin. Eləcə pəncərədən uşağı ona uzatdı.

17.03. 2018.

Atakənd (Bakı). Gəzətçi Odası